

**“Partlayıcı maddələrin və onların əsasında hazırlanan məmulatların təhlükəsizliyi haqqında” milli texniki rəqlamentin təsdiq edilməsi barədə**

**AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNƏTİNİN QƏRARI**

“Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununun 18.1-ci maddəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə qərara alır:

“Partlayıcı maddələrin və onların əsasında hazırlanan məmulatların təhlükəsizliyi haqqında milli texniki rəqlament” təsdiq edilsin (əlavə olunur).

**Əli ƏSƏDOV  
Azərbaycan Respublikasının Baş naziri**

Bakı şəhəri, “ ” 2024-cü il  
№ \_\_\_\_\_

**Partlayıcı maddələrin və onların əsasında hazırlanan məmulatların təhlükəsizliyi  
haqqında milli texniki rəqlament**

**1. Ümumi müddəələr**

1.1. "Partlayıcı maddələrin və onların əsasında hazırlanan məmulatların təhlükəsizliyi haqqında" milli texniki rəqlament (bundan sonra – Texniki teqlament) "Texniki tənzimləmə haqqında" Azərbaycan Respublikasının Qanununun (bundan sonra – Qanun) 7-ci maddəsinə uyğun olaraq hazırlanmışdır.

1.2. Texniki rəqlament partlayıcı maddələrə və onların əsasında hazırlanan məmulatlara, habelə onlarla bağlı istehsal, istifadə, saxlama, daşınma (nəqletmə) proseslərinə dair zəruri tələbləri müəyyən edir.

1.3. Texniki rəqlament insanların həyatını və (və ya) sağlamlığını, əmlakını, ətraf mühiti qorumaq, istehlakçıları çasdırı hərəkətlərin qarşısını almaq məqsədi ilə qəbul edilmişdir.

1.4. Texniki rəqlamentin müddəələri partlayıcı maddələrin və onların əsasında hazırlanan məmulatların işlənməsi, istehsalı, saxlanması, daşınması (nəqletməsi) və istifadəsi üçün məcburidir.

1.5. Azərbaycan Respublikasında partlayıcı maddələrin və onların əsasında hazırlanan məmulatların təhlükəsizliyinə dair tələbləri müəyyən edən digər texniki rəqlamentlər qəbul edildikdə, Azərbaycan Respublikasında olan partlayıcı maddələr və onların əsasında hazırlanan məmulatlar bu texniki rəqlamentin tətbiq olunan tələblərinə də uyğun olmalıdır.

**2. Əsas anlayışlar**

2.1. Bu texniki rəqlamentdə istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.1.1. **partlayıcı maddə** – xarici impulsun təsiri altında müəyyən şəraitdə çoxlu miqdarda istilik və qaz məhsullarının ayrılması ilə sürətli öz-özünə yayılan kimyəvi çevrilmə (partlayış) qabiliyyətinə malik olan qatlaşdırılmış kimyəvi maddə və ya belə maddələrin qarışığıdır;

2.1.2. **partlayıcı əsaslı məmulat** – tek və ya digər partlayıcı maddələrlə birlikdə istehsal edilmiş formada istifadə üçün nəzərdə tutulmuş, qabığa salınmış və ya onsuz, son ölçülü partlayıcı maddənin kompakt kütləsidir;

2.1.3. **partlatma vasitələri** – tərkibində partlayıcı maddə olan, başlanğıc impulsu partlayıcı maddə atımına çatdırmaq və partlayışı oyatmaq üçün nəzərdə tutulmuş məmulatlardır;

2.1.4. **partlayıcı maddələrdən və onların əsasında hazırlanan məmulatlardan istifadə** – bu maddələrin və ya məmulatların birbaşa təyinatı üzrə nəzərdə tutulmuş işlərin və ya hərəkətlərin yerinə yetirilməsi, habelə onların icrasına hazırlıqdır;

2.1.5. **partlayışoyadıcı partlayıcı maddə** – partlayışı oyatmaq və ya digər partlayıcı maddələri alovlandırmaq üçün nəzərdə tutulmuş, ən sadə ilkin impulslardan (zərbə, sürtünmə, qızma, qığılçım atılması) asanlıqla partlayan, yüksək həssas partlayıcı maddədir;

2.1.6. **partlayıcı maddələrin və onların əsasında hazırlanan məmulatların qablaşdırılmasının markalanması** – partlayıcı maddələrin və onların əsasında hazırlanan məmulatların istehlak qablaşdırılmalarına, habelə partlayıcı maddələr əsasında hazırlanmış məmulatlara işaretlərin və yazıların tətbiqidir;

2.1.7. **partlayıcı maddələrin markalanması** – onların istehsalı zamanı partlayıcı maddələrə xüsusi üsullarla müəyyən edilmiş markalanma maddəsinin və (və ya) mikrodaşıyıcının daxil edilməsidir;

2.1.8. **mikrodaşıyıcı** – partlayıcı maddəni, onun istehsalçısını müəyyən etməyə imkan verən məlumatları ehtiva edən maddi obyektdir;

**2.1.9. texniki sənədlər** – partlayıcı maddələrə və onların əsasında hazırlanan məmulatlara tələbləri müəyyən edən sənədlər (istifadəsinə dair dərslik (təlimat), texnoloji rəqlament, konstruktor sənədləri);

**2.1.10. partlayıcı maddələrin qablaşdırılması** – partlayıcı maddələrin və onların əsasında hazırlanmış məmulatların zədələnmədən qorunması və atmosfer hadisələrinə məruz qalmasının istisna edilməsi, partlayıcı maddələrin və onların əsasında hazırlanmış məmulatların ətraf mühitə atılması qarşısının alınması üçün nəzərdə tutulmuş, eləcə də onların təhlükəsiz saxlanması, daşınma (nəqletmə), tətbiq edilmə şəraitini təmin edən vasitə və ya vasitələr dəstidir.

2.2. Texniki rəqlamentdə istifadə olunan digər anlayışlar Qanun və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə müəyyən olunmuş mənaları ifadə edir.

### **3. Partlayıcı maddələrin və onların əsasında hazırlanan məmulatların təhlükəsizliyinə dair texniki rəqlamentin tətbiq dairesi**

3.1. Bu texniki rəqlamentin təsiri aşağıda sadalananlara şamil edilir:

a) partlayış enerjisindən sənaye sahələrində istifadə etmək üçün hazırlanmış (layihələndirilmiş) və istehsal edilmiş partlayıcı maddələr və onların əsasında hazırlanmış məmulatlar;

b) partlayış enerjisindən bilavasitə sənaye sahələrində istifadə etmək üçün tətbiq edilməyən, lakin partlayıcı maddələri işə salanlar istisna olmaqla, bu maddənin a yarımbəndində göstərilən partlayıcı maddələrin və məmulatların istehsalı üçün istifadə edilən partlayıcı maddələr;

c) su-emulsiya və su-gel partlayıcı maddələrin istehsalı üçün işlənib hazırlanmış (layihələndirilmiş) və hazırlanmış ammonium nitrat əsaslı emulsiyalar və oksidləşdirici matrislər.

3.2. Bu texniki rəqlament müdafiə təyinatlı məhsullara və pirotexniki məmulatlara aid partlayıcı maddələrə və onların əsasında hazırlanmış məmulatlara şamil edilmir.

### **4. İstehlak bazarında partlayıcı maddələrin və onların əsasında hazırlanan məmulatların dövriyyəsinə dair tələblər**

4.1. Partlayıcı maddələr və onların əsasında hazırlanmış məmulatlar ölkə ərazisində bir şərtlə dövriyyəyə buraxılır ki, onlar bu texniki rəqlamentə və onlara şamil edilən digər texniki rəqlamentlərə uyğunluğunu təsdiqləmək üçün zəruri prosedurlardan keçsinlər.

4.2. Bu texniki rəqlamentin 3-cü maddəsinin 1-ci bəndinin a yarımbəndində göstərilən partlayıcı maddələr sənaye təhlükəsizliyi sahəsində daimi istifadə üçün səlahiyyətli orqanlardan biri tərəfindən verilmiş icazəyə malik olmalıdır.

### **5. Partlayıcı maddələrin və onların əsasında hazırlanan məmulatların markalanması**

5.1. İstehsal edilmiş partlayıcı maddələr aşağıda sadalananlarla nişanlanmalıdır:

a) partlayıcı maddələrin onlara texniki və ya digər vasitələrlə məsafədən aşkar edilməsini təmin edən markalanma maddələrin daxil edilməsi ilə məsafədən aşkar edilməsi məqsədilə;

b) istehsalçı ölkəni, məhsulu, istehsalçısını, seriyası və istehsal tarixini özündə eks etdirən mikrodaşıyıcıların daxil edilməsi yolu ilə partlayıcı maddələrin istehsalçısını müəyyən etmək məqsədilə.

Siyahısı sənaye təhlükəsizliyi sahəsində səlahiyyətli orqanlar tərəfindən birgə müəyyən edilən, imzalanan və ölkə ərazisində bərabər hüquqi qüvvəyə malik olan partlayıcı maddələr markalanır.

5.2. Markalanan maddələr və mikrodaşıyıcılar:

a) partlayıcı maddələrin və onların əsasında hazırlanan məmulatların dövriyyəsi zamanı yaranan təsirlərdən qorunması məqsədilə zəmanətli saxlanması müddətində onların təyinatının səmərəliliyini təmin etməli;

b) kütləsi on qram və ya daha çox olan partlayıcı maddələrin istehsal olunmuş partiyasının hər hansı hissəsinə aid mikrodaşıyıcıda çap edilmiş məlumatın əldə edilmesi imkanını təmin etməli;

c) partlayıcı maddələrin və onların əsasında hazırlanan məmulatların istehlak xassələrinə mənfi təsiri aradan qaldırmalıdır.

Mikrodaşıyıcılar saxtakarlıqdan qorunmalı və məlumatları birmənalı oxumaq imkanı təmin etməlidir.

5.3. Partlayıcı maddələrin və onların əsasında hazırlanan məmulatların qablaşdırılmasının markalanmasına aşağıdakılardaxil edilməlidir:

5.3.1. partlayıcı maddənin və ya məmulatın adı (şərti işarəsi);

5.3.2. istehsalçının (təchizatçının və (və ya) idxləçinin) əmtəə nişanı (varsə) və onların hüquqi ünvanı;

5.3.3. bu texniki reqlamentin 1-3-cü əlavələrinə uyğun olaraq təsnifat nişanları;

5.3.4. nəqliyyat qablarının mexaniki möhkəmlik baxımından uyğunluğunun işaretlənməsi;

5.3.5. nişanlama haqqında məlumat (nişanlayıcı maddə və (və ya) mikrodaşıyıcı);

5.3.6. bu standartlar tətbiq olunarsa, məhsulların istehsal olunduğu texniki şərtlərin və ya standartların təyin edilməsi;

5.3.7. zəmanətli saxlama müddəti;

5.3.8. məhsulun bu texniki reqlamentlərin tələblərinə uyğunluğunun təsdiqi haqqında məlumat.

5.4. Partlayıcı maddələr əsasında hazırlanan məmulatlara bu maddədə nəzərdə tutulmuş tələblərin mənasını dəyişdirməyən əlavə məlumatların tətbiq edilməsinə yol verilir.

5.5. Markalanma aydın, oxunaqlı, daşınma zamanı baş verə bilecək müxtəlif təsirlərə (nəm, işıq, duzlar, yüksək və aşağı temperatur) davamlı olmalı, həmçinin partlayıcı maddələrin və onların əsasında hazırlanan məmulatların zəmanətli saxlanma müddəti ərzində saxlanmalıdır.

## 6. Təhlükəsizlik tələbləri

6.1. Partlayıcı maddələrin və onların əsasında hazırlanan məmulatların təsnifatı:

6.1.1. Partlayış işlərində istifadə məqsədləri üçün tətbiq edilmə şəraitində asılı olaraq bu texniki reqlamentin 3-cü maddəsinin 1-ci bəndinin a yarımbəndində göstərilən partlayıcı maddələr və onların əsasında hazırlanmış məmulatlar yeddi sinfə və konkret tətbiq şərtlərində asılı olaraq dörd qrupa ayrılır. Partlayıcı maddələrin növündən və tətbiq edilmə şəraitində asılı olaraq, partlayıcı maddələrin sinifleri və qrupları, eləcə də patronların (bağlamaların) qabıqlarının rəngi və ya patronların (bağlamaların) qabıqlarına və nəqletmə taralarına tətbiq olunan fərqləndirici zolağın rəngi bu texniki reqlamentlərə 1 nömrəli əlavədə göstərilir;

6.1.2. Partlayıcı maddələr və onların əsasında hazırlanmış məmulatlar töretdiyi təhlükə dərəcəsində asılı olaraq altı yarımsinfinə və uyğun hesab edilən partlayıcı maddələrin və onların əsasında hazırlanan məmulatların növlərini müəyyən edən səkkiz uyğunluq qrupuna bölünür;

1-ci sinif partlayıcı maddələrin və onların əsasında hazırlanan məhsulların yarımsinifləri, uyğunluq qrupları və təsnifat kodları bu texniki reqlamentə müvafiq olaraq 2 və 3 nömrəli əlavələrdə verilmişdir.

6.1.3. Daşınma (nəqletmə) və saxlama məqsədləri üçün partlayıcı maddələr və onların əsasında hazırlanmış məmulatlar Birleşmiş Millətlər Təşkilatının nümunəvi qaydaları ilə tənzimlənən təhlükəli yüklerin təsnifatının beynəlxalq prinsipləri əsasında müəyyən edilmiş təsnifata uyğun olaraq 1-ci sinif kimi təsnif edilir.

6.2. Partlayıcı maddələr və onların əsasında hazırlanan məmulatların təhlükəsizlik tələbləri:

6.2.1. İstehsalçı partlayıcı maddələr və onların əsasında hazırlanan məmulatlar üçün texniki sənədləri tərtib etməlidir. Bu texniki reqlamentin 3-cü maddəsinin 1-ci bəndinin b yarımbəndində göstərilən partlayıcı maddələrə və c yarımbəndində göstərilən emulsiya və matrislərə istifadəyə dair göstərişlər (təlimatlar) verilmir.

Partlayıcı maddələrin və onların əsasında hazırlanmış məmulatların texniki sənədlərində onların təhlükəsizliyinə təsir edən xüsusiyyətlər (istehsal, saxlama, daşınma (nəqletmə), istifadə

zamanı), qablaşdırma və qablara qoyulan tələblər, partlayıcı maddənin markalanması barədə məlumat, istehlakçı tərefindən giriş nəzarətinin həyata keçirildiyi göstəricilər də göstərilməlidir;

#### 6.2.2. İstifadəyə dair göstərişlərdə (təlimatda) aşağıdakı məlumatlar olmalıdır:

- partlayıcı maddələrin və onların əsasında hazırlanan məmulatların adı və şərti işarəsi;
  - təyinatı və tətbiq sahəsi;
  - çatdırılmaının tamlığı;
  - partlayıcı maddələrin və onların əsasında məmulatların istehlak xassələrini müəyyən edən texniki göstəricilər (ayrıca nəzarət olunan və nəzarət olunmayan göstəricilər);
  - yanğın, partlayış və elektrostatik təhlükə göstəriciləri;
  - qablaşdırmanın təsviri, (zəruri hallarda) açılması və istifadə edildikdən sonra məhv edilməsi (və ya qaytarılması) qaydası;
  - yükün təhlükə sinfinin və uyğunluq qrupunun göstəricisi;
  - anbarlarda və tətbiq yerində mexanikləşdirmə üsulunun göstərilməsi ilə mexanikləşdirilmiş əməliyyatların tətbiqi;
  - istifadə olunmamış partlayıcı maddələrin və onların əsasında hazırlanan məmulatların anbara qaytarılması qaydası;
  - partlayıcı maddələr və onların əsasında hazırlanmış məmulatlarla işləmək üçün təhlükəsizlik tələbləri (iş sahəsinin havasında zərərli maddələrin icazə verilən maksimum konsentrasiyası, maddələrin insan orqanizminə təsirinin xarakteri, zərərli təsirlərdən qorunma tədbirləri və vasitələri, yanğınsöndürənlər);
- partlayıcı maddənin və ya məmulatın lağıma və ya quyuya yerləşdirilməsi üsulu;
  - partlayış üsulu;
  - partlayıcı maddələrin və onların əsasında hazırlanmış məmulatların istehlakçının anbarına qəbulu zamanı və anbarda saxlanarkən yoxlanılan xüsusiyyətləri;
  - saxlama şəraiti, zəmanətli saxlama müddəti, zəmanət verilmiş saxlama müddəti bittikdən sonra görülən tədbirlər, məhv edilmə qaydası və üsulları;
  - heyətin ixtisaslarına dair tələblər;
  - fəvqəladə hallarda heyət üçün hərəkət qaydası;
  - imtinaların aradan qaldırılması qaydası.

Partlayıcı maddələrin (bu texniki rəqlamentin 3-cü maddəsinin 1-ci bəndinin b yarımbəndində göstərilən partlayıcı maddələr və c yarımbəndində göstərilən emulsiyalar və matrişlər istisna olmaqla) və onların əsasında hazırlanan məmulatların istehsalçısı istehlakçıya istifadə qaydalarına dair göstərişlər (təlimatlar) verməlidir.

6.2.3. Partlayıcı maddələrin işlənməsi zamanı onların təhlükəsizliyini qiymətləndirmək üçün zəruri olan göstəricilərin siyahısı bu texniki rəqlamentə 4 nömrəli əlavədə verilmişdir;

6.2.4. Zərbə həssaslığı sınaqlarının nəticələrinə əsasən, aşağı həddi 100 mm-dən, sürtünmə həssaslığına görə sınaqdan keçirildikdə isə aşağı həddi 200 MPa-dan az olduqda partlayıcı maddələrin istifadəsinə icazə verilmir;

6.2.5. Ammonium nitrat emulsiyası təhlükəli yüklerin təsnifatı üzrə beynəlxalq prinsiplər əsasında müəyyən edilmiş sınaq metodlarına uyğun olaraq 1-ci sinifdə təsnif edilə bilən dəyərdən yüksək sıxlığa malik olmalıdır;

6.2.6. Texniki sənədlərdə müəyyən edilmiş şərtlərə (istehsal, qablaşdırma, daşınma, saxlama, istifadə) uyğun olaraq partlayıcı maddələr əsasında hazırlanan məmulatların müxtəlif gruppuları:

- a) vaxtından əvvəl partlayış ehtimalını istisna etməli;
- b) partlayış vasitələri ilə etibarlı şəkildə partladılmalı;
- c) istifadə zamanı onların yerləşdirilməsi şərtləri nəzərə alınmaqla detonasiyanın məhsuldan məmulata ötürülməsini təmin etməli;
- d) mexaniki yükler altında zədələnmənin qarşısını almaq üçün qabığın və ya gövdənin kifayət qədər möhkəmliyini təmin etməli;
- e) tələb olunan suya davamlılığı təmin etməli;

g) partlayıcı mühitde istifadə üçün nəzərdə tutulmuş və istehsal edilmişdirse, partlayışın baş verməsini istisna etməli;

h) istismar temperaturu intervalında standartlaşdırılmış xüsusiyyətlərin qorunmasını təmin etməli;

i) zəmanətli saxlama müddəti ərzində standartlaşdırılmış xüsusiyyətlərin qorunmasını təmin etməli;

f) statik elektrikə qarşı davamlılığı təmin etməlidir;

#### 6.2.7. Elektrik detonatorları və dalğa ötürüçüleri üçün tələblər:

a) elektrik detonatorları aşağıdakı xüsusiyyətlərə malik olmalıdır:

- təhlükəsiz cərəyan ədədi ən azı 0,18 A;
- uzunmüddətli alovlanması cərəyanı ən azı 0,22 A;
- təhlükəsiz alovlanması impulsu ən azı 0,6 A.ms<sup>2</sup>;

b) elektriksiz partlayış sistemlərinin dalğa ötürüçüleri (zərbə boruları) partlayıcı maddələrin yan səthi və onunla temasda olan digər partlatma vasitələri ilə partlamaya başlamamalıdır;

6.2.8. İstehsalçı texniki sənədlərdə nəzərdə tutulmuş partlayıcı maddələrin və onların əsasında məmulatların göstəricilərinə nəzarət üsullarını göstərməlidir.

6.3. Partlayıcı maddələrin və onların əsasında məmulatların istehsalı üçün təhlükəsizlik tələbləri:

6.3.1. Partlayıcı maddələr (bu texniki rəqlamentin 3-cü maddəsinin 1-ci bəndinin b yarımbəndində göstərilən partlayıcı maddələr və c yarımbəndində göstərilən emulsiyalar və matrislər istisna olmaqla) və onların əsasında hazırlanmış məmulatlar sənaye təhlükəsizliyi sahəsində səlahiyyətli orqanlardan biri tərəfindən verilmiş daimi istifadəyə icazə olduqda istehsal edilə bilər;

6.3.2. Partlayıcı maddələr və onların əsasında hazırlanmış məmulatlar, onların mümkün olan ən yüksək təhlükəsizlik dərəcəsini təmin etmək üçün texniki xüsusiyyətlərə malik olmalıdır və bu xüsusiyyətlərə olan tələblər texniki rəqlamentdə müəyyən edilmişdir;

6.3.3. Partlayıcı maddələrin və onların əsasında məmulatların istehsalı texniki sənədlərə və bu texniki rəqlamentin tələblərinə uyğun həyata keçirilməlidir;

6.3.4. Texniki rəqlament partlayıcı maddələrin və onların əsasında məmulatların istehsalı üçün istifadə olunan komponentlərin və xammalın giriş yoxlanışı zamanı yoxlanılmalı olan göstəriciləri nəzərdə tutmalıdır;

6.3.5. İstehsal olunan partlayıcı maddələrin və onların əsasında hazırlanmış məmulatların standartlaşdırılmış xarakteristikalarına təsir edən texnoloji proseslərin parametrləri texnoloji rəqlamentdə və konstruktur sənədlərində onların xarakteristikalarının təkrar istehsalını təmin edən dəqiqliklə göstərilməlidir;

6.3.6. İstehsal olunan partlayıcı maddələrin və onların əsasında hazırlanmış məmulatların standartlaşdırılmış xarakteristikalarına təsir edən texnoloji proseslərin parametrləri onların istehsalı zamanı sənədləşdirilməlidir. Sənədləşdirilmiş qeydlərin saxlanması müddəti partlayıcı maddələrin və onların əsasında hazırlanmış məmulatların zəmanətli saxlanması müddətindən az olmamalıdır;

6.3.7. Partlayıcı maddələrin və onların əsasında hazırlanmış məmulatların istehsalçısı bu partlayıcı maddələr və onların əsasında hazırlanmış məmulatlar üçün texniki sənədlərdə nəzərdə tutulmuş zəruri sınaqları (ölçmələri) həyata keçirməlidir;

6.3.8. Texnoloji proseslərin təşkili hazır partlayıcı maddələrə və onların əsasında hazırlanmış məmulatlara, onların daşınması (nəqletməsi), saxlanması, istifadəsi zamanı xassələrinə təsir edən və ya təhlükəsizliyə təsir edən maddələrin və ya əşyaların daxil olması ehtimalını istisna etməli, həmçinin qüsurlu partlayıcı maddələrin və onların əsasında hazırlanmış məmulatların, istehsalat tullantılarının hazır partlayıcı maddələrlə və onların əsasında hazırlanmış məhsulların qarışdırılması imkanlarını istisna etməlidir.

#### 6.4. Qablaşdırma tələbləri.

Qablaşdırma davamlı olmalı, partlayıcı maddələrin sızmasının, dağılmasının və ya məhsulların düşməsinin tam qarşısını almalı, istənilən iqlim şəraitində, o cümlədən yüklemə-

boşaltma əməliyyatları zamanı, habelə saxlama zamanı, bütün növ nəqliyyat vasitələri ilə daşınma prosesində onların salamatlığını və təhlükəsizliyini təmin etməlidir.

6.5. Partlayıcı maddələrin və onların əsasında hazırlanan məmulatların istifadəsi zamanı təhlükəsizlik tələbləri:

6.5.1. Partlayıcı maddələr və onların əsasında hazırlanmış məmulatlar texniki sənədlərə uyğun olaraq saxlanması və istifadə zamanı təhlükəsizliyi müəyyən etmək üçün istehlakçı tərəfindən sınaqdan keçirilməlidir:

a) istehsalçıdan daxil olan zaman (giriş nəzarəti);

b) keyfiyyətin yaxşılığına dair şübhələr olduqda (xarici yoxlama və ya partlayış işlərinin qeyri-qənaətbəxş nəticələri (natamam partlayışlar, imtinalar) əsasında);

c) zəmanətli saxlama müddəti bitənə qədər.

Sınaq nəticələri sonradan sınaq jurnalına daxil edilməklə aktla sənədləşdirilməlidir;

6.5.2. Texniki sənədlərdə nəzərdə tutulmuş sınaqdan keçmədən saxlanması müddəti bitmiş partlayıcı maddələrin və onların əsasında hazırlanmış məhsulların istifadəsinə və saxlanmasına yol verilmir.

6.6. Partlayıcı maddələrin və onların əsasında hazırlanan məmulatların daşınması (nəqletməsi) zamanı təhlükəsizlik tələbləri.

Partlayıcı maddələrin və onların əsasında hazırlanan məmulatların daşınması (nəqletməsi) ölkə ərazisində qüvvədə olan təhlükəli yüklerin daşınması normallarına və qaydalarına uyğun olaraq həyata keçirilməlidir.

6.7. Partlayıcı maddələrin və onların əsasında hazırlanan məmulatların saxlanmasına dair təhlükəsizlik tələbləri:

6.7.1. Saxlama şəraitı partlayıcı maddələrin və onların əsasında hazırlanan məmulatların xüsusiyyətlərinə ətraf mühitin təsirini istisna etməli və normativ və / və ya texniki sənədlərin tələblərinə, o cümlədən istifadəsinə dair göstərişlərə (təlimatlara) uyğun olmalıdır;

6.7.2. Partlayıcı maddələr və onların əsasında hazırlanmış məmulatlar saxlama zamanı onların uygunluğu nəzərə alınmaqla anbarlara yerləşdirilməlidir;

6.7.3. Xarab olmuş və qüsurlu partlayıcı maddələrin və onların əsasında hazırlanmış məmulatların anbarlarda müvəqqəti saxlanması yalnız "DİQQƏT NÖQSANLI MƏHSUL" xəbərdarlıq nişanı ilə qeyd olunan xüsusi ayrılmış yerdə aparılmalıdır. Xarab olmuş və qüsurlu partlayıcı maddələr və onların əsasında hazırlanmış məmulatlar olan qablaşdırılmaya oxşar yazı olan lövhə yapışdırılır və (və ya) qablaşdırılmaya oxşar yazı vurulur;

6.7.4. Sınaqlar nəticəsində alınan göstəricilər texniki sənədlərdə göstərilən göstəricilərə uyğun gəlmədikdə, partlayıcı maddələrin və onların əsasında hazırlanmış məmulatların istifadəsinə icazə verilmir və onlar ən qısa müddətdə məhv edilməlidir.

## **7. Partlayıcı maddələrin və onların əsasında məmulatların daimi istifadəsinə icazənin rəsmiləşdirilmə qaydası**

7.1. Bu texniki reglamentin 3-cü maddəsinin 1-ci bəndinin a yarımbəndində göstərilən yeni partlayıcı maddələr və onların əsasında hazırlanmış məmulatlar üçün sənaye təhlükəsizliyi sahəsində səlahiyyətli orqanlardan biri tərəfindən daimi istifadəyə icazə (bundan sonra - icazə) verilməlidir.

7.2. İcazə almaq üçün ərizəçi sənaye təhlükəsizliyi sahəsində səlahiyyətli orqana təcrübə partiyasının qəbul sınaqlarının aktının və sənaye təhlükəsizliyi üzrə ekspert rəyinin əlavə edilməsi ilə ərizə təqdim edir.

7.3. Yeni partlayıcı maddələrə və onların əsasında hazırlanmış məmulatlara icazə sənaye təhlükəsizliyi sahəsində səlahiyyətli orqan tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq istehsal şəraitində nəzarət-qəbul sınaqları aparıldıqdan sonra verilir.

7.4. Sınaq komissiyasının tərkibinə istehsalçının, tərtibatçının, sınaqların aparıldığı təşkilatın, ekspert təşkilatının, sənaye təhlükəsizliyi sahəsində səlahiyyətli orqanın və digər orqanların (razılaşma əsasında) nümayəndələri daxil edilməlidir.

7.5. Qəbul sınaqlarının keçirilməsi üçün tələb olunan partlayıcı maddələrin təcrübə partiyalarının kütləsi bu texniki reqlamentə 5 nömrəli əlavədə verilmişdir.

Bu texniki reqlamentə 1 nömrəli Əlavədə göstərilən partlayıcı maddələrin xüsusi sinfi üçün partlayıcı maddələrin təcrübə partiyasının kütləsi, partlayış vəsitələrinin sayı, perforasiya və partlayış işləri üçün yükler və yükləmə dəstləri ekspert təşkilatı və sənaye təhlükəsizliyi sahəsində səlahiyyətli orqan ilə razılışdırılmış programda və sınaq metodologiyasında tərtibatçı tərəfindən müəyyən edilir.

7.6. İcazə bu texniki reqlamentə 6 nömrəli əlavəyə uyğun formada verilir və dövlətin ərazisində bərabər qüvvəyə malikdir.

## **8. Partlayıcı maddələrin və onların əsasında hazırlanan məmulatların uyğunluğunun qiymətləndirilməsi**

8.1. Ölkə ərazisində dövriyyəyə buraxılan partlayıcı maddələr və onların əsasında hazırlanan məmulatlar bu texniki reqlamentin tələblərinə müvafiq olaraq təsdiq edilməlidir.

Bu texniki reqlamentin tələblərinə uyğunluğun təsdiqi sertifikatlaşdırma formasında həyata keçirilir.

Uyğunluq sertifikatı və uyğunluq bəyannaməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2021-ci il tarixli 217 nömrəli Qərarı ilə təsdiq edilmiş "Uyğunluq sertifikatının və uyğunluq bəyannaməsinin forması, hazırlanması və təqdim edilməsi Qaydaları"na uyğun olaraq təqdim edilir

8.2. Şəxsi ehtiyaclar üçün hazırlanmış partlayıcı maddələr və onların əsasında hazırlanmış məmulatlar üçün uyğunluğun təsdiqi tələb olunmur.

8.3. Uyğunluğun qiymətləndirilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin " " tarixli " " nömrəli Qərarı ilə təsdiq edilmiş "Uyğunluğun qiymətləndirilməsi sxemlərinin (modullarının) ümumi siyahısı və həmin sxemlərin (modulların) ətraflı müddəələrini ehtiva edən uyğunluğun qiymətləndirilməsi prosedurları haqqında" əsasında aparılır.

8.4. Sertifikatlaşdırma zamanı ərizəçi qanunvericiliyə uyğun olaraq qeydiyyatdan keçmiş, istehsalçı və ya xarici istehsalçının funksiyalarını yerinə yetirən şəxs ola bilər.

Sertifikatlaşdırma Dövlət Sertifikatlaşdırma orqanlarının və sınaq laboratoriyanın (mərkəzlərinin) vahid reyestrinə daxil edilmiş akkreditə olunmuş sertifikatlaşdırma (qiymətləndirmə, uyğunluğun qiymətləndirilməsi) orqanları tərəfindən həyata keçirilir.

Uyğunluğu təsdiqləmək üçün sınaqlar Sertifikatlaşdırma orqanlarının və sınaq laboratoriyanın (mərkəzlərinin) vahid reyestrinə daxil edilmiş akkreditə olunmuş sınaq laboratoriyaları (mərkəzləri) tərəfindən həyata keçirilir.

Bu maddənin 3-cü bəndində göstərilən qanunlarla nəzərdə tutulmuş yoxlamaların nəticələri müsbət olduqda, sertifikatlaşdırma orqanı uyğunluq sertifikatını rəsmiləşdirir və onu ərizəciyə verir.

Uyğunluq sertifikatının qüvvədə olma müddəti partlayıcı maddələrin və onların əsasında hazırlanmış məmulatların növü və təyinatından, seçilmiş sertifikatlaşdırma sxemindən, partlayıcı maddələrin və onların əsasında hazırlanan məmulatların planlaşdırılmış buraxılış tarixindən asılı olaraq, lakin 3 ildən çox olmamaqla müəyyən edilir.

## **9. Partlayıcı maddələrin və onların əsasında hazırlanan məmulatların istehlak bazarında uyğunluq nişanı ilə nişanlanması**

9.1. Bu texniki reqlamentin tələblərinə, habelə Azərbaycan Respublikasının onlara şamil edilən digər texniki reqlamentlərinin tələblerinə cavab verən, bu texniki reqlamentin 8-ci maddəsinə əsasən uyğunluğun qiymətləndirilməsi (təsdiqi) prosedurundan keçmiş və İcazəsi olan partlayıcı maddələr və onların əsasında hazırlanmış məmulatlar dövlət bazarında vahid dövriyyə nişanına malik olmalıdır.

9.2. Bazarda məhsulların vahid dövriyyə nişanı ilə nişanlanması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2021-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq olunan "Uyğunluq nişanının forması, uyğunluq nişanından istifadə və verilməsi Qaydaları"na uyğun həyata keçirilir.

9.3. Bazarda məhsulların vahid dövriyyə nişanı tətbiq yerlərində istehsal olunan və qablaşdırması olmayan partlayıcı maddələr və onların əsasında hazırlanmış məmulatlar istisna olmaqla, partlayıcı maddələrin və onların əsasında hazırlanmış məmulatların istehlak qablaşdırmasına (tarasına), zəmanətli saxlama müddəti ərzində təsvirinin aydınlığını təmin edən hər hansı üsulla partlayıcı maddələr əsasında hazırlanmış məmulatlara tətbiq edilir.

## **10. Texniki rəqlamentin tələblərinin pozulmasına görə məsuliyyət**

10.1. Dövlətin səlahiyyətli orqanı partlayıcı maddələrin və onların əsasında hazırlanmış məmulatların ölkə ərazisində dövriyyəyə buraxılmasını məhdudlaşdırmaq və qadağan etmək, eləcə də dövlətin bu texniki rəqlamentinin təhlükəsizlik tələblərinə cavab verməyən, yaxud uyğunluğun qiymətləndirilmə (təsdiq) sənədi olmadan daxil olan və ya dövlət bazarında vahid məhsul dövriyyəsi nişanı ilə markalanmadan dövriyyədə olan partlayıcı maddələri və onların əsasında hazırlanmış məmulatları bazardan çıxarmaq üçün bütün tədbirləri görməlidir.

10.2. Dövlətin səlahiyyətli orqanı qəbul edilmiş qərar barədə bu qərarın qəbul edilməsi səbəblərini göstərməklə və bu tədbirin görülməsinin zəruriliyini izah edən sübutlar təqdim etməklə dövlətin digər səlahiyyətli organlarını xəbərdar etməlidir.

10.3. Bu texniki rəqlamentin tələblərini pozan şəxslər Azərbaycan Respublikasının Azərbaycan Respublikasının Cinayət və İnzibati Xətalar Məcəlləsinə uyğun məsuliyyət daşıyırlar.

10.4. İstehlak bazarlarında bu texniki rəqlamentin tələblərinə uyğun olmayan mallara qarşı nəzarət tədbirləri İqtisadiyyat Nazirliyi tərəfindən aparılır.

**Partlayıcı maddələrin sinifləri, qrupları və onların tətbiq şərtləri**

Partlayıcı maddələrin sinfi	Partlayıcı maddələrin qrupu	Partlayıcı maddələrin növü və tətbiq şərtləri	Patronların (bağlamaların) fərqli zolağının və ya qabıqlarının rəngi
1	2	3	4
I	-	Yalnız açıq işlərdə partlayış üçün qoruyucusuz partlayıcılar	Ağ
II	-	Yanar qazların və ya partlayıcı kömür (şist) tozunun buraxılmadığı və ya partlayış işlərində partlayış təhlükəli mühitin alovlanması istisna edən dib boşluğunun inertizasiyasının tətbiq edildiyi yerin səthində və yeraltı mədən qazmalarının diblərində partlayış üçün qoruyucusuz partlayıcılar	Qırmızı
III	-	Yanar qazların buraxıldığı, lakin partlayıcı kömür (şist) tozunun olmadığı yeraltı mədən qazmalarının diblərində yalnız sūxurların partladılması üçün qoruyuculu partlayıcılar	Göy
IV	-	Partlayış üçün qoruyuculu partlayıcı maddələr: yanar qazların buraxılmaması zamanı kömür (şist) tozunun partlaması nəticəsində təhlükəli olan yeraltı mədən qazmalarının diblərində kömür və (və ya) qaya və ya neft şistləri üzrə; yanar qazların çox buraxıldığı mədən qazmaları istisna olmaqla, yanar qazların buraxıldığı kömür layı boyunca aparılan yeraltı mədən qazmalarının diblərində kömür və (və ya) sūxur üzrə; kömür şaxtalarının yeraltı mədən qazmalarının diblərində şok partlayışları üçün	Sarı
V	-	Partlayış dəlik yükünün yan səthinin ya sūxurun çatlarında, ya da mədən qazmalarında olan qaz-hava qarışığı ilə teması olmadıqda, yüksək yanar qaz ayrılmasıının olduğu mədən qazmalarında kömür və (və ya) sūxur boyu partlayış üçün qoruyuculu partlayıcı maddələr	Sarı
VI	-	Partlayış üçün qoruyuculu partlayıcı maddələr: partlayış dəlik yükünün yan səthinin ya sūxurun çatlarında, ya da mədən qazmalarında olan qaz-hava qarışığı ilə temasının mümkün olduğu şəraitdə aparılan yüksək yanar qaz ayrılması ilə mədən qazmalarında kömür və (və ya) sūxur üzrə; 20 m-dən çox mədə yeri uzunluğu olan və ümumi şaxta depressiyası hesabına ventilyasiyanı təmin edən əvvəlcədən qazılmış quyular olmadan yanar qazın ayrıldığı yüksələn	Sarı

		(10°-dən çox) mədən qazmalarının kömür və qarışq diblərində	
VII	-	Xüsusi partlayış işləri üçün V - VI sinif qoruyucusuz partlayıcı maddələr və qoruyucusuz partlayıcı maddələrdən hazırlanmış məmulatlar (su ilə çiləmə və toz inhibitorlarının səpilməsi, dam örtüyü qoyularkən taxta direklərin partlayıcı şəkildə qırılması, kömür buraxılması işlərində asılmış süxur kütləsinin aradan qaldırılması, iri ölçülü materialların əzilməsi) yanar qaz və kömür tozunun partlama təhlükəli konsentrasiyasını əmələ gətirə bilən yeraltı mədən qazmalarının diblərində	Sarı
Xüsusi (C)	-	Yanar qazın və kömür (şist) tozunun partlayıcı konsentrasiyalarının əmələ gəlməsi mümkün olan yeraltı mədən qazmalarının dibləri istisna olmaqla, xüsusi partlayış işləri üçün nəzərdə tutulmuş qoruyucusuz və qoruyuculu partlayıcı maddələr və onların əsasında məmulatlar	-
	1	Yer səthində partlayış işləri: metalların impulsla emalı; quyuların və cəmləşdirilmiş yüklerin detonasiyalanması; çıxıntıların əyrilikləri üçün kontur partlatma; donmuş torpaqların dağıdılması; iri ölçülü süxur kütlələrinin parçalanması; quyularda seysmik keşfiyyat; meşə yanğınlarının lokallaşdırılması üçün manəz zolaqlarının yaradılması və digər xüsusi işlər	Ağ
	2	Qaz və (və ya) kömür (şist) tozunun təsiri ilə təhlükəli olmayan yeraltı mədən qazmalarının diblərində partlayış işləri; sulfid filizlərinin partladılması; iri ölçülü süxur kütlələrinin parçalanması; kontur partlatma və digər xüsusi işlər	Qırmızı
	3	Kəşfiyyat, neft və qaz quyularında perforasiya və partlayış işləri	Qara
	4	Kükürd və neft mədənlərində, kükürd tozu, hidrogen və ağır karbohidrogen qazlarının partlayış təhlükəsi olan digər mədənlərdə partlayış işləri	Yaşıl

"Partlayıcı maddələrin və onların əsasında hazırlanan məmulatların təhlükəsizliyi haqqında" milli texniki reqlamentə  
**2 nömrəli əlavə**

**Partlayıcı maddələrin və onların əsasında hazırlanan məmulatların alt sinifləri**

Alt sinif nömrəsi	Alt sinfin adı
1.1	Kütləvi partlayış qabiliyyətli partlayıcı maddələr və onların əsasında hazırlanan məmulatlar
1.2	Kütləvi olaraq partlamayan, lakin partlama zamanı ətrafa səpələnmək və ətrafdakı obyektlərə xeyli ziyan vurmaq təhlükəsi olan partlayıcı maddələr və onların əsasında hazırlanan məmulatlar
1.3	Yanğıñ təhlükeli, kütləvi partlamayan partlayıcı maddələr və onların əsasında hazırlanan məmulatlar
1.4	Daşınma zamanı yalnız alışdıqda və ya detonasiyalandıqda kiçik partlama riski yaradan partlayıcı maddələr və onların əsasında hazırlanmış məmulatlar. Partlayışın təsiri qablaşdırma ilə məhdudlaşır. Xarici impuls mənbəyi qablaşdırmanın tərkibinin dərhal partlamasına səbəb olmamalıdır
1.5	Kütləvi partlayış təhlükəsi olan, lakin çox aşağı həssaslığa malik, normal daşınma şəraitində işə düşmə və ya yanmadan partlamaya keçidin baş verməməli olduğu partlayıcı maddələr və onların əsasında hazırlanan məmulatlar
1.6	Həddindən artıq aşağı həssaslığa malik, kütləvi partlamayan və təsadüfi işə düşmə ehtimalının aşağı olması ilə xarakterizə olunan partlayıcı maddələr əsasında hazırlanan məmulatlar. 1.6 alt sinfinin məmulatları ilə şərtlənən təhlükə bir məmulat partlaması ilə məhdudlaşır

"Partlayıcı maddələrin və onların əsasında hazırlanan məmulatların təhlükəsizliyi haqqında" milli texniki reqlamentə  
3 nömrəli əlavə

**Partlayıcı maddələrin və onların əsasında məmulatların uyğunluq qrupları**

Uyğunluq qrupu	Maddənin, məmulatın adı	Təsnifat şifresi
1	2	3
B	Tərkibində partlayışoyadıcı partlayıcı maddələr olan və iki dən az müstəqil qoruyucu qurğusu olan məmulatlar. Həmçinin kapsul detonatorlar, detonator qurğuları və işe salan partlayıcı olmayan kapsullar kimi məmulatlar da daxildir.	1.1B 1.2B 1.4B
C	Tullayıcı partlayıcı maddələr və məmulatlar (tüstüsüz barit)	
D	Partlatma vasitələri və tullayıcı yükü olmayan partlayıcı maddələr və onların əsasında hazırlanmış məmulatlar; tərkibində partlayışoyadıcı partlayıcı maddələr olan, iki və ya daha çox müstəqil qoruyucu qurğusu olan məmulatlar	1.1D 1.2D 1.4D 1.5D
E	Tərkibində partlayış vasitələri olmayan, lakin tullayıcı yüklü partlayıcı maddə tərkibli məmulatlar (tərkibində alışan maye və ya gel və ya öz-özüne alışan maye olanlar istisna olmaqla)	1.1E 1.2E 1.4E
F	Tərkibində ikinci dərəcəli detonasiya edici partlayıcı maddələr, partlayış vasitələri və tullayıcı yükleri olan və ya tullayıcı yükü olmayan məmulatlar	1.1F 1.2F 1.3F 1.4F
G	Pirotexniki maddələr və onların tərkibində olan məmulatlar	1.1G 1.2G 1.3G 1.4G
S	Təsadüfi partlayış zamanı hər hansı təhlükəli təzahür qablaşdırmanın özü ilə məhdudlaşacaq və tara yanğın zamanı məhv olduqda isə partlayışın və ya atmanın təsiri məhdud olacaq şəkildə qablaşdırılmış və ya hazırlanmış (bu, qablaşdırmanın bilavasitə yaxınlığında qəza tədbirlərinin və ya yanğının söndürülməsinə mane olmur) partlayıcı maddələr və ya məmulatlar	1.4S
N	Tərkibində çox aşağı həssaslığa malik partlayıcı maddələr olan məhsullar	1.6N

“Partlayıcı maddələrin və onların əsasında  
hazırlanan məmulatların təhlükəsizliyi  
haqqında” milli texniki rəqlamente  
**4 nömrəli əlavə**

**Partlayıcı maddələrin işləməsi zamanı onların təhlükəsizliyini qiymətləndirmək üçün  
zəruri olan göstəricilərin siyahısı**

Zərbəyə qarşı həssaslıq
Sürtünməyə qarşı həssaslıq
TNT ekvivalenti
Kritik detonasiya diametri
Minimum işe salma impulsu
İstilik müqaviməti
Xüsusi həcmli elektrik müqaviməti (yalnız emulsiya maddələri üçün su tərkibli partlayıcı maddələrdə)
Partlayış məhsullarında zərərli qazların həcmi
Kritik sıxlıq
Konstruksiya materialları ilə uyğunluq
Qoruyucu xassələri (qoruyuculu partlayıcı maddələr üçün)
Aqressiv mühitlərə uyğunluq (sulfid yataqlarında istifadə olunan partlayıcı maddələr üçün)
Suya davamlılıq

"Partlayıcı maddələrin və onların əsasında  
hazırlanan məmulatların təhlükəsizliyi  
haqqında" milli texniki rəqlamentə  
**5 nömrəli əlavə**

**Qəbul sınaqları üçün tələb olunan partlayıcı maddələr partiyasının minimum kütləsi**

Partlayıcı maddələrin tətbiq sahəsi	Partlayıcı maddələrin kütləsi, ton
Lağımların və quyuların əllə doldurulması zamanı yeraltı işlər üçün partlayıcı maddələr	3
Lağımların və quyuların mexanikləşdirilmiş doldurulması zamanı yeraltı işlər üçün partlayıcı maddələr	5
Qoruyuculu partlayıcı maddələr	3
Açıq işlər üçün nəzərdə tutulmuş partlayıcı maddələr	50
Açıq və yeraltı işlərdə PM atımının hazırlanması üçün nəzərdə tutulmuş patronlaşdırılmış partlayıcı maddələr, şəşkalar və digər ayrıca partlayıcı maddələr	5
Elektriksiz partlayış sistemləri	1000 (dəst)

"Partlayıcı maddələrin və onların əsasında  
hazırlanan məmulatların təhlükəsizliyi  
haqqında" milli texniki rəqlamentə  
**6 nömrəli əlavə**

**Partlayıcı maddələrin və onların əsasında hazırlanan məmulatların daimi istifadəsinə  
icazə**

Dövlətin nəzarət orqanının adı \_\_\_\_\_

**Partlayıcı maddələrdən və onların əsasında hazırlanan məmulatlardan istifadəyə icazə**

Tarix \_\_\_\_\_

Nö \_\_\_\_\_

Partlayıcı maddənin və ya məmulatın adı \_\_\_\_\_

Texniki şərtlərin (standartın) nömrəsi \_\_\_\_\_

Tərtibatçı: \_\_\_\_\_

İstehsalçı(lar): \_\_\_\_\_

Onun (onların) dövlət qeydiyyatı haqqında şəhadətnamə \_\_\_\_\_

(şəhadətnamənin № və verilmə tarixi, onu verən orqanın adı)

İcazənin verilməsi üçün əsas \_\_\_\_\_

Nəqliyyat təhlükəsi sinfı	Nəqliyyat təhlükəsi alt sinfı	Uyğunluq qrupu	BMT seriya nömrəsi	Təcili tədbirlər kodu (TTK)

Təyinatı, tətbiq sahəsi və şərtləri \_\_\_\_\_

Əlavə tədbirlər \_\_\_\_\_

(nəzarət orqanının nümayəndəsinin  
imzası və S.A.A.)

M.Y